



ƏZƏLƏ XƏSTƏLİKLƏRİ (MİOZİT) PANELİ

İLTİHABİ MİOPATİYALAR

- İNFEKSİON MİOZİTLƏR
- QEYRİ-İNFEKSİON MİOZİTLƏR (AUTOİMMUN)
 - dermatomiozit
 - əlavə-cisməcikli miozit
 - polimiozit
 - yetkin olmayan miozit
 - toksik miozit

NEYRO-ƏZƏLƏ BİRLEŞMƏLƏRİNİN XƏSTƏLİKLƏRİ

- MİASTENİYA GRAVİS
- LAMBERT İTON SİNDROMU

✓ Mi-2β

✓ Ku

✓ PM-Scl

✓ Jo-1

✓ PL-7

✓ PL-12

✓ Ro-52




✓ Diaqnoz qoyulduqdan sonra xəstəliyin izlənilməsi üçün **Anti-M2 IgG**-nin titrinin ELISA üsulu ilə yoxlanılması məqsədə uyğundur.

MİOZİT-ƏZƏLƏLƏRİN PROGRESSİVLƏŞƏN, XRONİK İLTİHABIDIR.

Çətin diaqnoz qoyulur. Əsas əlamətləri əzələ ağrıları, yorğunluğu, udma aktının çətinliyi, tənəffüs çətinliyidir. Bəzi növlərində dəridə səpgilərlə təzahür edir. Uşaq və böyükərə zədələyə bilər.

YETKİN İNSANLarda MİOZİT XƏSTƏLİKLƏRİNİN ANTİCİSMLƏRİ VƏ KLINİK ASSOSIASİYALARI





DERMATOMİOZİTLƏR

Dermatomiozitlər (DM) - ən yüngül forma sayılır, diaqnoz bənövşəyi-qırmızı səpgilərə əsasən qoyulur. Səpgilər qas, üz, sinə, dizlər və ayaqlarda əmələ gəlir. Adətən əzələlərdə zəifliklə gedir. Əlavə olaraq pullu, quru və ya kələ kötür dəri, qottron papulaları və ya qottron işarələri (dirsek, diz kimi kiçik sümüklərdə təsadüf edilən zərbələr), oturaq həyat tərzindən yaranan problemlər, yorğunluq, boyun, bud çanaq, kürək, ciyin oynaqlarının əzələlərində zəiflik, udma aktının çətinləşməsi, səsdə xırıltılı olması, dəri altında Ca yiğintiləri, əzələlərdə ağrı, oynaqların iltihabı, dırnaqların anomaliyaları, aritmiya, mədə bağırsaq sistemində xoralar.

ƏLAVƏ CISİMCİKLİ MİOZİT

Əlavə cisimcikli miozit (IBM) yeganə olaraq kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Xüsusilədə 50 yaşdan sonra inkişaf edir. İlkin olaraq kiçik əzələlərdə zəifliklə başlayır və asimetrik olur. IBM qenetik xəstəlik hesab edilir. Simptomları əlavə olaraq, balansın itirilməsi və ya pozulması, əllə tutma və əlin, barmaqların çevikliyinin zəifləməsi, dərin vətər reflekslərinin zəifləməsi, əzələ zəifliyi və ağrıları, udma aktının çətinləşməsi, oturaq həyat tərzindən yaranan problemlər.

YETKİN OLMAYAN MİOZİT

Yeniyetmə mioziti (JM) 18 yaşa qədər uşaqlarda rast gəlinir (Amerika uşaqlarının təxminən 3000 - 5000 qədərində təyin edilmişdir). Qızlarda oğlanlara nisbətən 2 dəfə çox rast gəlinir, daha çox dəridə sərgi və əzələ zəifliyilə təzahür edir. Simptomları DM-ə oxşar olub, əlavə olaraq yorğunluq, qaşların və ya oynaqların üzərində qrmizi – bənövşəyi səpgilər təsadüf edir, qıcıqlandırıcılıq və ya sıltaqlıq, qarında ağrı, hərəkətlərdə məhdudiyyət (məs pilləkən qalxma, oturaq vəziyyətdən durduqda, geyinmə zamanı), uzun müddət əllərini yuxarı saxladıqda (darama zamanı), başını yuxarı qaldırdığı zaman, dırnaq ətrafında qızartı və ya şişkinlik, udmanın çətinləşməsi, dəri altında kalsinin yiğintiləri, səsdə xırıltılı olması, qottron papulaları, qızdırma ilə təzahür edir.

POLİMİOZİT

Polimiozit əzələlərdə zəifliklə başlayır, DM-ə oxşar olub və adətən autoimmun xəstəliklər əlavə olunur. Simptomları oxşar olub, əlavə olaraq yixılma, xroniki quru öskürək, əl dərisinin qalınlaşması, tənəffüsün çətinləşməsi, qızdırma ilə təzahür edir.

TOKSİKİ MİOZİT

Toksiki miozit, daha çox bəzi dərman və narkotiklərlə əlaqələndirilir. Xolesterinin miqdarını azaldan dərmanlar(statinlər və s.) buna səbəb ola bilər. Əlamətləri digər miozitlərlə eyni olur.

- Bəzİ İMMUNODEPRESSANTLAR
- OMEPRAZOL (Prilosec)
- ADALIMUMAB (Humira)
- KOKAİN
- TOLUOL



*0033

ÇAĞRI
MƏRKƏZİ

